


BİZNES HƏYATI

APR. 2017



Xüsusi
buraxılışı



25 Aprel - Sahibkarlar günüdür



Səmsəddin Hacıyev
Azərbaycan Respublikası
MİD Məsləhət Mərkəzi
Yeni Azərbaycan Partiyası
Sənəd rəsmi məhkəmətə uşaq
əməkdaşlığı doktoru,
professor

İSLAHATLARIN EFFEKTİVLİYİNDE SAHİBKARLIQ ƏN BAŞLICA HƏRƏKƏTVERİCİ QÜVVƏDİR



Hörmətli Şəmsəddin müallim! Son vaxtlar Azərbaycanda insan kapitalının inkişafı istiqamətinin dəvlət, özəl sektor və təhsil müəssisələri birgə fəaliyyət göstərir. Tanınmış millət vəkili və elm sahəsində böyük nüfuz qazanmış alim kimi bu istiqamətdə görünlər işləri necə qiymətləndirirsiniz?

Həc bir səbûta ehtiyac yoxdur ki, roqabatqabiliyyətli, davamlı və dayanıqlı iqtisadiyyatın formalşmasına, biliklärə ossaslanan inkişaf təmin edilməsində və ümumiyyətdə postindustrial cəmiyyətin qurulmasına insan kapitalının rəlu əməkdedilməzdir. İnkışaf etmiş olkəslərin təcrübəsindən məlumdur ki, müasir döymədə davamlı və dayanıqlı inkişafın təmolında töbül resurslar və fiziki kapitaldan daha çox innovasiyalar özündə eks etdirən insan kapitalı dayanır. Geniş mənəvədə yənəşaq, insan kapitalı özündə intellekt, biliq, bacarıq və vərdişləri, yenilikləri, sağlamlığı, ixtisaslı məhsuldalar omoysi və həyat keyfiyyətini ehtiva edir.

formalaşdırılmış və inkişaf etdirilmiş çoxşaxılı kompleks sosial, iqtisadi, hüquqi və institutional islahatların həyata keçirilməsinə töhfə edir. Eyni zamanda, aparılan islahatların effektivliyinin yüksəlməsində özəl sektor - sahibkarlıq on başlıca hərəkətverici qüvvələrdən biri kimi çıxış edir. Belə ki, dövrlət həm elm, təhsil, sahıyyə, idman, həyat soviyyəsi, sosial müdafiə, omək şəraiti və bu kimi istiqamətlərdə sistemli

**İnsan kapitalı
özündə intellekti,
biliq, bacarıq
və vərdişləri,
yenilikləri,
sağlamlığı, ixtisaslı
məhsuldalar əməyi və
həyat keyfiyyətini
ehtiva edir.**

sosial siyaset həyata keçirir, həm də inovasiya məyiillili sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla insan kapitalının inkişafı üçün olverişli münbit şərait yaradır. Sahibkarlar isə koskin roqabat parasında görilərin dayanğılığının tomin etmək məqsədilə inovasiya yönümlü fəaliyyətdərinə genişləndirməklə insan kapitalının inkişafının fasilişinə və davamlı bir prosesə çevriləməsinə mühüm rol oynayalar. Beləliklə, on mühüm məhsuldalar qurğu kimi insan kapitalı və sahibkarlıq bir birləşmənin inkişafını şəkildə destakləyə bilən təsirlöcə malikdir. Lakin dənizlə konkret desək, yüksək və keyfiyyətli omək məhsuldalarına malik olan insan kapitalından istifadə etməklə sahibkarlıq subyektləri görilərinin artmasına və roqabatqabiliyyətliyin yüksəlməsinə töhfə olurlar. Eyni zamanda, omək məhsuldalarının dayanğılığının yüksəlməsinə töhfə olur. Belə ki, dövrlət həm elm, təhsil, sahıyyə, idman, həyat soviyyəsi, sosial müdafiə, omək şəraiti və bu kimi istiqamətlərdə sistemli

zələfəsinə sormaya qoyuluşlarını artırmaqla insan kapitalının inkişafına öx təhfələrinin vənəyə sərvət edir. Məhz iri sahibkarlıq subyektləri olan transmili korporasiyalar arasında daima gələcən global rəqabət mübarizəsinin nticicəsür ki, hərda dünymən texnologiyaların yeni dalgasına - Dördüncü Sonəye inqlabın dövrüne qədəm qoymaqdadır. Təbi ki, texnologiyalar hem iqtisadiyyatda, ham da omok bezarında radikal dəyişikliklərə səbəb olur.

Sirkət bazarda mövqeyini qoruyub saxlamaq üçün hansı amillərə fikir vermalıdır?

■ Hor bir bələdçi, hor bir sahibkarın rəqabətbəlliyəti inkişafının tomin ediləsisi məzət, onları bu cür radikal dəyişikliklərə nəzarəcədə həzər olmasından və onun çapırşdırma nəzarəcədə cavab vera bilməsindən birbəri andi olacaqdir. Bə nöqtəyi-nəzərdən müətar dövrdə sahibkarlıq subyektləri fəaliyyət göstərdikləri bazarlarda öz mövcəvlərini qoruyub saxlamaq, bazar paylarını genişləndirmək və gələcəkənin dayanıqlığı tomin etmək məqsədi ilə insan kapitalının inkişafına və innovasiya-

lara investisiya qoyuluşunu fəalladırmalıdır. Əz, hor şəxson əvvəl, örnü elmi müəssisə və təqəlləflər, ali təhsil müəssisələrinin və elmi-tətbiqat təhsil məktəblərinin laboratoriyaları, texnoparkları, texnokonklavları və s. yaradılmış meyillişinən gələcəyindən bərpa verir. Bütün bular isə hər dəha təsdiq edir ki, ölkədə müətar standartlara cavab verən insan kapitalının formalşdırılması və inkişaf eml, təhsil, istehsalat və ya sahibkarlığın effektif integrasiyası olmamış qeyri-mümkündür. Təsdiqli deyildir ki, ölkəmizdə insan kapitalının inkişaf etdiriləsi səyasetində həzərən bu integrativ yanğına diqqət məskənlərdə sadalanır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısı canab illəm. Ölyəv tərəfindən inli sürülən "Maddi kapitalın insan kapitalına çevriləndi", "Azərbaycan regionum eml və innovasiya mərkəzindən çevriləndi" kimi cəm məmən konsepsiyaların reallaşdırılmasında inkişafında kompleks işlər görülmüşdür.

İnsan kapitalının səviyyəsini necə, qonaqbaxş hesab etmək olar?



■ Nefuzlu beynəlxalq təşkilatlar təcədlündən müəyyən edilmiş reyting sıralamaları göstərir ki, ölkəmiz bu sahədə əhəmiyyətli iştirakçıyloqrañ olub. Belə ki, Dünya İqtisadi Fədailiyyətinin 2016-ci il üçün həzərən "İman Kapitali Hesabatı"nda ölkəmiz insan kapitalı indeksində görə 2015-ci ilə müpəyyəsədə dən yanın 130 ölkəsi arasında 9 pilla iştirakçıyordur. 54-ci yerdə yekolmimidə Müğənni üçün qeyd edik ki, Azərbaycan bu göstəriciyə görə, Braziliya, Argentina, Meksika, Çin, Türkiyə, İndoneziya kimi yenə senaye ölkələrini xeyli qabaqlayırdı. Buna nümayən, BMT-nin Inkişaf Programının (UNDP) 2015-ci il üçün həzərən "İman Inkişaf Hesabatı"nda Azərbaycan 2006-ci ilə müpəyyəsədə 21 pilla iştirakçıyordu dən yanın 173 ölkəsi arasında 78-ci yerdə yekolmimidə. Və artıq bir neçə ilki ki, yüksək inkişafın malik ölkələr qrupunda yer almadaqdır. Yeri gölmüşən məlumat üçün bildirim ki, bəytinglərinə bəsələnənəməndən ölümtəsi inkişafı və sosial həyatını əks etdirir yuxarıca göstəricilərdən istifadə olunur. Fyni zamanda qeyd etmək istədim ki, inkişafımızın həzərən postneft dövrünün stratejiyi-

xaritasında də ölkədə dayanıqlı inkişafı artırmış başlıca məqsədi kimi inan kapitalının inkişaf etdirilməsi və prioritətliyini dəha da gücləndirmiş, biliklärə əsaslanan inkişafın qurulmasında, rəqabətbəlliyətiyyəti inan kapitalının formalşdırılmasında, eml, təhsil və sahibkarlığın effektiv integrasiyası inkişafında tədbirlərin dəha da intensivləşdirilməsi nəzərdə tutulmuşdur.

Ölkəmizdə artıq bir neçə Texnologiya Parkı fəaliyyət göstərir. Bu Parklarnın potensialı varmı?

■ Biliyiniz kimi, rəqabətbəlliyətiyyəti qeyri-neft sektorunun inkişafını möqsədli qeyri-neft sektorunun innovasiya fəaliyyətinin yüksəldilməsi inkişafında teknologiya və senaye parklarının yaradılması prosesi geniñ vəsət ilə. Ölkə başçısının müvafiq şərəfçilər ilə respublikamızın eləm-təhsil-sahibkarlığın integrasiyasına geniñ imkanları təmin edo böyük Sumpayat Kimya Sonəye Parkı, Sumqayıt Yüksək Texnologiyalar Parkı, Qaradag Sonəye Parkı, Pirallahi Sonəye Parkı, Şəmkir Aşrapkorun yaradılması və s. bu fakt, hər dəha təsdiq edir. Eyni zamanda onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Vergiliyə Macallashıno-edilən döytiklərlərənən bu cür texnologiya və senaye parklarında fəaliyyət göstərən füzi və hüquqi şəxslər görir və məmət, ömlək, idarəətərəfə olaraq vergiləndirilən yeddi il məddətinə azad olmamışdır. Sübhəsəsdir ki, bütün bunnələr və digər stimulasiyaların mexanizmlərinə geniñ töbükən sahibkarların innovasiya yörəmli fəaliyyətini və investisiya fəaliyyətini artıracaq, postneft dövrünün yeni istehsal subyektlərinin meydana gəlməsinə və şəxsləndirilməsinə, sahibkarın ömək məhsudları və rəqabətbəlliyətiyyətinə təmin edə bilən insan kapitalının formalşdırılmasına və inkişafına məsillsiz təhdiflər verəcəkdir.

■ Biliyiniz kimi, neftin kasıkin ucuzalaşmasından sonra ölkədə diqqət qeyri-neft sektorunun inkişafına yönəlib, strateji "Yol Xaritası" təsdiq edilib.

■ Deməzdəm ki, qeyri-neft sektorunun inkişafına diqqət yalnız neftin kasıkin ucuzaşmasından sonra yinəlib. Qeyri-neft sektorunun inkişafı həzərən dövlətimizin içtişadı sırasının və inkişaf modelinin ana xəttini teşkil etmişdir. Hamçinin, ölkəmizdə reallaşdırılan neft strategiyasının da bahçə möqsədi olda olmamış neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəlməklə inkişaf yaradılmışdır. İndiyyə qədər həm regionlarda sosial-iqtisadi inkişaf programları, həm də "Təlim İİ", "İnformasiya-kommunikasiya-

Şirkətlər insan kapitalının inkişafına və innovasiyalara investisiya qoyuluşlarını fəallaşdırma-lıdırlar.

teknologiyaları illi", "Sosiale illi", "Kondottosurati illi" cərçevəsində ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar çoxla sayıda tədbirlər planlaşdırılmışdır. Kəçirilənlər və kompleks işlahatlar hazırlanıb və davam etdirilməkdədir. Buna nümayən, 2007-ci ildən etibarən ölkə iqtisadiyyatın qeyri-neft sektorunun payı artı. Bütövüldə, İndiyyə qədər ölkə iqtisadiyyatının yörəmli investisiyaların təqribən 61 faizi qeyri-neft sektorunun payına düşür ki, onlara da xüsusi daxili investisiyalar təşkil edir. Məhz bu, işlahatların uğurlu nəticəsidir ki, son 13 il orzında qeyri-neft sektorunda yaradılmışdır. Əlavə olaraq, 2007-ci ildən etibarən ölkə məhsulda qeyri-neft sektoruna istənilər. Məsələn, qeyri-neft sektorunun CDM-də xüsusi çökəsi 65,9 faiz teşkil etmişdir. Yəni, göründüyü kimi, neftin qeymərlərinin yüksək olduğu dövrədə qeyri-neft sektorunun inkişafı inkişafında məlumat addımlar atılmışdır.

Bilmək istərdik, bu istiqamətde hansı qanunların müzakirəsinə vəcib hesab edirsiniz?

■ Konkret olaraq hesab edirəm ki, məsləhətli istiqamətde işlahatların effektiv şəkildə həyata keçirilməsinən təmən edilmiş mövcud qanunvericilik bazasının da təkmilləşdirilməsi vacibdir. Qeyd etmək istədim ki, ölkəmizdə ali qanunvericilik orqanı olan Milli Məclis son illərdə məhsuldar fəaliyyəti ilə seçilmişdir və xeyli sayıda qanun layihələrinin geniş müzakirələrənən keçirəcək.

keçirilən yeni işgəsi islahatlar stratejiyazına əhəmiyyəti töhfələr verməkdi. Xüsusi, son dörlərdə vergi, gəmərk, mülki məcəllələr, "Sahibkarlıq fəaliyyəti haqqında," "Lisenziya və icazət haqqında," "Dövlət rüsum haqqında," Banklar haqqında, "Omanatların vüqortalanması haqqında," "Qeyməli kəgizlər bazan haqqında" və s. qanunlarə nüvə və dəriyiklilərin edilmişdir. "Antidempinq, kompensiasiya və mühalifə tədbirləri haqqında," "Kredit büləmləri haqqında," Nəşd-sız hesablaşmalar haqqında," Vergi ödäyicilərinin 2017-ci ilin 1 yanvar

**Postneft dövründə sahibkarlığın inkişafı
sahəsində görüləcək işlərin sistemliliyinin
daha da artırılması strateji əhəmiyyətə
malikdir.**

tartıma məvcud olan vergi borçlarının təzizlənməsi haqqında" və s. qanunların qobul edilməsi iqtisadi fəaliyyətin nəsnişçarpacıq dərəcədə artmasına əhəmiyyətli təsir göstərirəkdir.

- Şemsaddin mülliim, arbq xeyli müddətdir ki, Milli Məclisin iqtisadi sərasət, sonayə te sahibkarlıq komitəsinin üzvüsünüz. Komitanın növbəti iş planına sahibkarlığın inkişaf ilə bağlı hansı məsələlər daxilidir?

Məlum olduğu kimi ölkəmizin dayanğılı sosial-iqtisadi inkişafının tamın edilməsinə sahibkarlıq fəaliyyəti həllidəci rol oynar. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının issas şöbəridir. Həqiqatdan do bə gün ölkəmizdə həyat keçirilən iqtisadi inkişaf stratejiyasına uyğun olaraq iqtisadiyyətin şəxsləndirilməsi, ixrac potensialının genişləndirilməsi, idarətdən asidlığın azaldılması və mağulluğun artırılması istiqamətində qarşıya qoyulmuş vəziyyərin həllində sahibkarlıq bacılıq hərəkatçılığı qızılı kimi çıxır edir. Bu baxımdan postseft dövründə sahibkarlığın inkişaf şəhərinə gö-

rılıoç işgörün sistemliliyinin dâha da artırmalıstratéji ohamiyûto malikidir. Bu resultsiz nozara alaraq, dolaylıca sahibkarlığın inkısaflı istiqametinde hayatı keçirilen işbahtalar dâha da dorinleştirmekâda yanaşı, mîvâfîk qanunverciliçk baszâsim ve gâclençirilimizi oldığa vacibidir. Yeri gâmişkân qred edim ki, mahz bu nöşteri nazordan be-jinci çağrış Mîli Macdisdo İqtisadi siyaset konisimizin "İqtisadi siyaset, sonnay ve sahibkarlıq" komitosisi adlandırılmasında hasadı olmamıştır. Buna, cynî zamanda, galacık dövreden de sahibkarlığın inkısaflı

- Prezident "Made in Azerbaijan"-brändinin xarici bazarlarda təsviq ilə bağlı forman imzalayıb. Bu formanın icrası ilə bağlı görülmüş işləri necə qıymatlaşdırırınız??**

Bu farmando nəcərdə tutulmuş stimülşəndici tədbirlər istehsal prosesinin ilkin morhalosundan başlayaraq məhsul ixracının reallaşdırılmasına qədər olan bütün morhalolari əhatə edir. Tədbirlərin əlaqələndirməsi zamanı tətbiqin 5 ay keçdiyinə baxılmışdır, qısa müddət orzində "Made in Azerbaijan" brendinin xarici bazarlarda tətbiqi ilə bağlı əhəmiyyəti tədbirlərin reallaşdırılmasına Buna misal olaraq, xarici ölkələrdə təqib edilən ixrac məsələlərinin xüsusi vurğulğunu lazerdir. Həmçinin, Azərbaycan məsəpli məhsulların ixra bazarlarında tanıdlanmışdır və satılmışdır. Dostluq məməniyyətinə

müxtəlif əlkənlərdə ticarət vələrlərinin
yaradılması prosesindən sonra başlan-

ğıdır. Əksər meyvə-torwar, çay,
şirniyyat və spiritiş icklər, konserv,
laçdırılmış qida, tikiinti və tomur-
kimya, məşinçiyərəm və yüngül
sonnaya məhsullarının istehsalçıla-

nınanın icrası müvafiqdən sonra istirak
cəlb edilmişdir və bunaqlı olaqadardır.
Yaranan xəzərlər dövlət torof-

dan maliyyələşdirilməlin əlaçılığının
qeyri-neft icrası potensialının art-

rılmasında strateji obyektiyyat kəşf
edir. Həyata keçirilən tövdişlərin
məsələləri bəzədə ona deyil bilərək,
ki, bu hər şədən avval izra-

missaralarının keçirdiyi əlkənlərə,
xüsusilə Birləşmiş Ərb Əmərliy-

lıstanın və Qəto qeyri-neft icracının
artmasına özləni göstərir. Bunaqlı
yanası, cənab Prezidentin 26 yanvar
ciyəndəki 11 tərəlli Fərmanınə əsasən,
Azerbaycan Respublikasının xərçi
əlkənlərdə faliyyət göstərən səfəri
və konsulfluglarda ticarət nü-

mayordollarının tətbiq edilmesi de-

ki qeyri-neft icracının gərişləndirilmə-

sino dövlətin artan dəstəyini nüzzü-

lüs edir. Göründüyü kimi, hərə-

ləkəməndə qeyri-neft icracının ham
əntəsi, həm də coğrafi strukturun
şaxənləndirməsi istiqamətinə
ardıcıl, məqsədçüdüllü və sistemli

şakilde islahatların hayatı keçirilmesi, şübhesi ki, yakın gelecekte olmak üzere iktisadi inkişafının dayanıklılığına, dünya iktisadıyyatına somali integrasyonuna ve iktisadi tarihteknisizliyine müsbət töhfelerini verecektir.

- Dövlət başçısı İlham Əliyevin müəyyan etdiyi tədbirlər sisteminde qanunvericiliyin daha da təkmilləşdirilməsi öz aksini tapıb. Sizin fikriniz, iqtisadi qanunvericilikdə hansı müasir tələblər döqət mərkəzində olmalıdır?

lik növbəti onu qeyd etmək istədiyi ki, qanun yaradılışı prosesində elmi analitikaya və proqnozlaşdırmağa xüsuslu diqqət yetirilməlidir. Qanun təzyibində töbüt olunmuş maddələr elmi cəhətdən asallınlımlarla və bu maddələrin töbüt olunmasının hənsə notalarına gətiriləcək olvoldan müəyyən olumluşusluq Buna da yaxşı, qanun veriliyin döllük konkret, dəfələn solis-

- tomum etmeli, qanun layihesinde többiq edilmədi nəzərdə tutulmuş təzminləyici atollar və məxanizmlər qıvıda olaqanın mübahisəsində dəfə effektiv və sonorə olmalıdır. fəaliyyət prosedurları dəbə sədə olmalıdır. Hər seydan avval olsın, işçisi qanunvericilik iləkəndə iżgah fəaliyyətin artmasına xidmət etməlidir. Ümumiyyətə, qanunvericilək bazasının tolməllişdirilməsi dinamik və sorası bir prosedür. Cümüyyət həyati inkişaf etdiğə, yesil milənatlılıq sistemi formallaşdırıcı, qanunvericilək bazası da tolməllişdiriləcək, olaraq və dəriyəşiklikləri zəruri edəcəkdir.

- Azerbaycan Sahibkarlar Konfederasyonunun üzvü olan iş adamlarına tövsiyeleriniz...

İş adamlarına tövsiyem, ilk eser bando ondan ibaretidir ki, ölkemizde tarixin formalılmış zəngin sabibkarlıq mənşələrini layiqinca davam etdirsinər, sosial əlaçılıqları tədbirlərin, o cümlədən xeyriyyəçilik idarətinə havadə keçirilməlindən dəha-



cilmalı ve hamî: terafindes bir mənəvə şıklığında başa düşülməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş maddələr hər bir şəhər və qəşəklidilmiş beynəlxalq konvensiya sazişlərə ziddiyat təşkil etmeməlidir. Bütün bunlarla yanış, agor səhəbb iqtişadı qanunvericiliğində gedir, edilən hor bir olavo wə dayışılıklıdır, aparılan tokmilləşdirilməlin iqtişadı islahatçı məqsədliyor nəl olmaz fəcīt lazımi hüquqi sorayı faal və havoslu olsunlar. Hələ XIX. əsrin sonları və XX. əsrin övvəllərinin Azərbaycanlı fəaliyyət göstərmiş sahibkarlar müstəqəbələr, xəstəxanalar, teatrlar, məktəblər təyinatlı binalar tikərk, təriyici olan insanları işlə tommın etmiş, onlara maddi və mənviyi dəstək olaraq dovrlarının böyük nüfuz sahiblərinə çevrilmişlər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov və onlara sahibkarların adlarını çəkmiş

olar ki, onların faaliyyeti ve zongin işi indiki sahibkarlar nördi üçün dənə olıb mümən və məktob kimsi qoşul olunmadı. Onas təsviyənənən ibarətdir ki, iş adamları hər zaman milli mərasimlər şəxsi mərasimlərindən, biznes mərasimlərindən üstün tutusurlar. Bu principlenlər onları başqa biznes fəaliyyətinə çevriləmədi. Milli mərasimlərin prioritetliyinin tövsiyə edilmişsi hətənlükde comiyyətin inkişafında mühüm rol oynamaqla yanaşı, dolayısıyla eləcə biznes mərasimlərimizdən təqənni edilmişsənət gətirib çıxarıcaq. Çox istardım ki, sahibkarlarımızın təsəbbüşkənliklərinə dənədən arzuların, kapitallarının osasın əlkə iqisəsiyiyyatına, xüsusilə real sektorə, ixracçıyılmlı sahələrə yonləntisəl, cəsərli əsərlər, mövcud olmuş problemlər vaxtında ortaya çıxarılsın, onlara həlli istiqamətinə və ümumiyyəti iləkə həyata keçirilən istahərlərin effektivliyinin yüksəldilməsi istiqamətindən əsəndirilmiş tokilişlər işləyib hazırlanılsın və ümumətsərli ki, daima onlara dəstək olacaq güclü və qidürrətli dövlətimiz var. Beynəlxalq bazarlar, dünyaya nüfuzlu korporasiyaların idarəcilik təcrübəsinə öyrənərək, müasir texnologiyaların mövmin-sayırek roqabətqabiliyyəti tərcümələşdirilsənət istehsalçıları düşəti artursular, bu işlər heç bir riskdən çəkinilməsərlər. Bu, hem dövlətin həyata keçirdiyi işçisidən siyaset dəstəkləri olacaq, hem də onların özləri böyük fayda qazandıracağıdır. Bir səhifə, hər zireh dövlət necə ki, sahibkarın yağındadır, ona böyük dəqiqət və qeyri-göstər, sahibkar da buna adekvat cavab verməli, öz sosial müasirliyinin lazımlığını dark etməli və reallığıda məhdudiyyətli. Sonda "Sahibkarlar Gündə" münəsibətli bütün iş adamlarının səmimi qolbdan töbək edirəm və yenidən ugurlar arzuluyam. Ümidi edirəm ki, artırılmış məsələlərin dövründən formallaşmış və inkişaf etmiş sahibkarlıq təbaqəsi sahələrinin miras qoyduğu zongin anolorular uğurla davam edərək comiyyətiyinə mənfiuzlu, saylıb-secən inanclar kimi və mövqelərini dənədən arzularınlardırıclar.